

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti AÇIQ HƏRRAC ELAN EDİR^{14:44}

13.11.2020

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ HƏRRAC ELAN EDİR:

Hərrac 3 (üç) lot üzrə keçirilir:

Lot-1: 7000 ton qara metal, ilkin start qiyməti 190 (yüz doxsan) manat ƏDV ilə

Texniki göstəricilər	
Yararsız yük vaqonları, lokomotivlər, dəzgah və digər avadanlıqların söküntüsündən əldə olunan qara metal	Alıcı tərəfindən doğrənilib daşınması şərti ilə. Mal alıcıya “ADY”QSC-nin Respublika ərazisində müvafiq müəssisələrində(depo və stansiyalarında)təhvil veriləcək.

Lot-2: 4000 ton yararsız rels, ilkin start qiyməti 210 (iki yüz on) manat ƏDV ilə

Texniki göstəricilər	
Dəmir yollarında istismara yararsız yolların söküntüsündən əldə olunan relslər	Alıcı tərəfindən sökülərək daşınması şərti ilə. Mal alıcıya “ADY”QSC-nin Respublika ərazisində müvafiq müəssisələrində(depo və stansiyalarında)təhvil veriləcək.

Lot-3: 1083 ton qara metal , ilkin start qiyməti 190 (yüz doxsan) manat ƏDV ilə

Texniki göstəricilər	
İstismara yararsız 69 ədəd platforma yük vaqonunun doğrənilməsindən əldə olunan qara metal	Alıcı tərəfindən doğrənib daşınması şərti ilə Mal alıcıya “ADY”QSC-nin Respublika ərazisində müvafiq

	müəssisələrində(depo və stansiyalarında)təhvil veriləcək.
--	---

1.Hərracın keçirilmə forması:

- 1.1. Material qiymətlilərinin tam adı, miqdarı, ilkin start qiyməti, hərracın keçirilmə tarixi, vaxtı və ünvanı;
- 1.2. Hərracda iştirak haqqının məbləği;
- 1.3. Material qiymətlilərinin start qiymətinin **10%** həcmində behin məbləği və behin köçürülməsi üçün müvafiq bank hesabı;
- 1.4. Hərracda iştirak etmək üçün təqdim edilməsi tələb olunan sənədlərin siyahısı;
- 1.5. Sifarişlərin qəbulunun başlanma və başa çatma tarixləri;
- 1.6. Sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları;
- 1.7. Sənəd qəbuluna məsul şəxsin adı, soyadı, vəzifəsi və əlaqə telefonları;
- 1.8. Hərracın baş tutması üçün ən azı iki alıcının iştirakı vacibdir.

Hərracda iştirak etmək istəyənlər hər bir lot üzrə iştirak haqqını **200** (iki yüz) manat ƏDV-ilə göstərilən hesaba köçürdükdən sonra tələb olunan sənədlər toplusunu Bakı şəhəri, Dilarə Əliyeva 230 ("Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti) ünvanına əlaqələndirici şəxs: Yük daşımaları Departamentinin Vaqon xidmətinin aparıcı mühəndisi Abasov Vüsal, tel.: (+ 99412) 499-41-77 email: v.abasov@ady.az təqdim etsinlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır!

Təşkilat:"Azərbaycan Dəmir Yolları"QSC-nin Maliyyə İdarəsi

Hesab nömrələri:

AZ57İBAZ38050019449345061205 (AZN);+

AZ47İBAZ38150018409345061205 (USD);

AZ64İBAZ38150018109345061205 (RUR);

VÖEN: 9900007721

Bank: Azərbaycan Beynəlxalq Bankı ASC "Nəqliyyat" filialı

Kodu: 805711

VÖEN: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. Code: IBAZAZ2X

2. Alıcılar hərracda iştirak etmək üçün aşağıdakı sənədləri Mərkəzi Hərrac Komissiyasına (MHK) təqdim etməlidirlər:

2.1 Hərracda iştirak üçün ərizə (əlavə 1);

2.2. Hərracın nəticələrinə uyğun olaraq, qalib gəlmiş təqdirdə material qiymətlilərinin mütləq alınacağı barədə təminat məktubu;

2.3. Satıcı tərəfindən müəyyən edilmiş hesaba iştirak haqqının və behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

2.4. Hüquqi şəxslər üçün təsis sənədlərinin (nizamnamə, AR Vegilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarış, VÖEN-nin surəti. iştirak edəcək şəxsin şəxsiyyət vəsiqəsinin surəti) müəyyən olunmuş (notarial) qaydada təsdiq edilmiş surətləri və bank rekvizitləri;

2.5. Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin müəyyən olunmuş (notarial) qaydada təsdiq edilmiş surəti;

2.6. Hərraclarda iştirak etmək üçün ərizə hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə, o, özünün sifarişçisi (alıcısı) adından hərəkət etmək hüququnu təsdiq edən sənədi (etibarnamə) təqdim etməlidir.

Hərrac 14 dekabr 2020-ci il tarixində, saat 10:00-da Bakı şəhəri Dilərə Əliyeva 230 ("Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin inzibati binası, otaq - 205) ünvanında keçiriləcəkdir.

Qeyd: Hərracın keçirilməsinə 5 (beş) gün qalmış hərracda iştirak etmək üçün tələb olunan sənədlərin qəbulu dayandırılır.

Qalib gəlmiş alıcılarla müvafiq müqavilə bağlanılır və müqavilə qiymətini 4(dörd) bərabər hissəyə bölünməklə (müqavilə qiymətinin 25% həcmində) malın faktiki ödənilmiş məbləğə mütənasib qismi alıcıya təhvil veriləcəkdir.

MƏRKƏZİ HƏRRAC KOMİSSİYASI

